

Əliquliyev R.M.¹, Əliyev Ə.Q.²

^{1,2}AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan

¹r.alquliev@gmail.com, ²alovsat_qaraca@mail.ru

İQTISADI İNKİŞAFİN İNKLÜZİVLİK XÜSUSİYYƏTLƏRİ VƏ ONUN FORMALAŞMASI SƏVİYYƏSİNİN QİYMƏTLƏNDİRİLMƏSİNİN METODOLOJİ ƏSASLARI

Daxil olmuşdur: 09.09.2019. Düzəliş olunmuşdur: 15.10.2019. Qəbul olunmuşdur: 04.11.2019.

Hazırkı dövrün kompleks təhlili cəmiyyətin və iqtisadiyyatın inkişaf dinamikasında və onun qiyamətləndirilməsində bəzi ziddiyətlərin olmasını göstərməşdir. Bu ziddiyətlər cəmiyyət həyatının daha vacib sahələrinə diqqət yetirməyi tələb etmişdir. Təqdim olunan iş də iqtisadi inkişafın inklüzivlik xüsusiyyətlərinin təhlili, onun formalaşma səviyyəsinin qiyamətləndirilməsi və yüksəldilməsinin metodoloji problemlərinin tədqiqi haqqındadır. Məqalədə cəmiyyətin və iqtisadiyyatın yeni inkişaf meylləri və istiqamətləri kontekstində onun inklüziv inkişafının əhəmiyyəti və xüsusiyyətləri şərh olunmuşdur. İqtisadi inkişafın qiyamətləndirilməsi üçün onun elmi-nazəri əsaslarına yeni baxışın zərurılığı əsaslandırılmışdır. Bu istiqamətdə inklüziv inkişaf problemləri üzrə mövcud elmi-tədqiqat işlərinin analizi aparılmışdır. Cəmiyyətin inklüziv inkişafını xarakterizə edən çoxsəviyyəli indikatorlar və subindekslər sistemi təklif olunmuşdur. İndikatorlar sistemini kompleks yanşma əsasında həm mikro səviyyədə mövcud olan statistik informasiya, həm də hesabatlara birbaşa daxil olmayan göstəricilər əlavə edilmişdir. Inklüziv cəmiyyətin və iqtisadiyyatın formalaşması səviyyəsinin milli və beynəlxalq səviyyədə qiyamətləndirilməsi məsələləri araşdırılmışdır. Azərbaycanda milli inklüziv inkişaf indeksinin formalaşdırılmasına və inkişafın inklüzivliyinin beynəlxalq səviyyədə qiyamətləndirilməsinə diqqət yetirilmişdir. Tədqiqatlar nəticəsində inklüzivlik səviyyəsinin qiyamətləndirilməsinin metodoloji əsasları şərh olunmuş və metodika işlənilmişdir. Beynəlxalq səviyyədə təklif olunan metodikalardan əhatəlilik baxımından xeyli dərəcədə fərqlənən bu metodika vəsitiylə cəmiyyətin və iqtisadiyyatın inklüzivlik səviyyəsi daha effektiv hesablanıb ilər. İqtisadi inkişafın inklüzivlik səviyyəsinin yüksəlməsinə təsir edən amillər göstərilmiş və bəzi tövsiyələr verilmişdir. Həmin tövsiyələrin nəzərə alınması ölkə iqtisadiyyatının inkişafına səbəb ola bilər.

Açar sözlər: iqtisadi inkişafın inklüzivliyi, iqtisadi artım, inklüzivlik səviyyəsi və indeksi, inklüzivlik göstəriciləri, inklüzivliyin qiyamətləndirilməsi, inklüzivlik problemləri.

Giriş

Qabaqcıl ölkələrin əsas inkişaf istiqamətləri informasiya və biliklər iqtisadiyyatının formalaşmasına yönəlmüşdür [1, 2]. Beynəlxalq tendensiyalara müvafiq olaraq biliklər cəmiyyətinin və iqtisadiyyatının formalaşmasında bütün vətəndaşların, xüsusilə də maddi və fiziki cəhətdən daha çox müdafiəyə ehtiyacı olanların maraqları nəzərə alınmalıdır. Biliklərə əsaslanan iqtisadiyyat cəmiyyət üzvlərinin hər birinin fəaliyyətdən asılıdır. Biliqli, təhsilli və bacarıqlı vətəndaşlar ölkənin inkişafına, rıfah və əmən-amanlılıqına daha çox fayda verə bilərlər. Cəmiyyətdə inkişafın inklüzivlik səviyyəsinin yüksəkəndən yüksəkəndən inovativ texnologiyalardan maksimum yararlanmaq mühüm məsələ hesab olunur [3]. Bu prosesin idarə olunması üçün onun xüsusiyyətlərinin təhlili, formalaşma səviyyəsinin ölçüləməsi və müqayisəli qiyamətləndirilməsi problemlərinin tədqiqi və metodoloji əsaslarının işlənilməsi çox aktualdır və xüsusi əhəmiyyətə malikdir.

Problemin qoyuluşu

Cəmiyyətin və iqtisadiyyatın inklüzivliyinə, xüsusi silo, cəmiyyətin müəyyən fiziki məhdudiyyəti olan üzvlərinin işləyə bilməsi, təhsil alması, idarəetmə proseslərində iştirak etməksi, normal əmək haqqı alması, normal yaşaması, tibbi yardım alması, özünü müdafiə edə bilmək, bir

sözlə cəmiyyətə integrasiya oluna bilməsi kimi bir çox kompleks xarakterli məsələlər addır [4]. Bu məsələlər ayrı-ayrılıqlıda inklüziv təhsil, inklüziv elm, inklüziv tibb, inklüziv mədəniyyət, inklüziv ədəbiyyat, inklüziv mətbuat, inklüziv idman və s. kimi müvafiq inklüziv inkişaf istiqamətində həll olunur [5]. Hər sahənin də məxsusi normativləri, texnologiyaları, texniki vasitə və mexanizmləri vardır. Ayrıca götürülmüş problemlər həmin problemin aid olduğu sahənin inklüzivlik səviyyəsindən asılı olaraq həll edilir. Səhə inklüzivlikləri isə daha çox iqtisadiyyatın və cəmiyyətin ümumi inklüzivliyindən asılıdır.

Iqtisadiyyatın inklüzivliyi real iqtisadi sahələrdə inklüzivliyin artmasına səbəb olmaqla yanaşı Ümumi Daxili Məhsulun (ÜDM) həminin artmasına səbəb olur. Dövlət səviyyəsində isə institutsiyal mexanizmlər, inklüziv normativlər, inklüziv infrastruktur, inklüziv idarəetmə vasitələri işlənilir və qəbul edilir. Bunlar isə fərdi, müəssisə, regional, sahə və ümumdövlət səviyyəsində inklüziv idarəetmə proseslərinə müsbət təsir edir və cəmiyyətin ümumi inklüzivlik səviyyəsini yüksəldir [6].

Hazırda ölkədə milli iqtisadi inkişafın inklüzivlik səviyyəsinin təhlili, qiymətləndirilməsi və onun yüksəldilməsi problemlərinin həlli bir neçə mərhələdə və aspektdə həyata keçirilə bilər. İlkin olaraq inklüziv aspektdə iqtisadiyyatda yeni inkişaf meylləri və istiqamətləri təhlil olunmalıdır. Həmin meyllərlə qarşılıqlı əlaqədə olan cəmiyyətin və iqtisadiyyatın inklüziv inkişafının əhəmiyyətliyi asaslandırılmışdır. İnküsiv cəmiyyətin və iqtisadiyyatın formallaşması səviyyəsinin regional-sektorlu, milli və beynəlxalq qiymətləndirilməsi məsələlərinin mahiyəti şərh edilmişdir. Qiymətləndirmələrin aparılması üçün zəruri olan göstəricilər müəyyənləşdirilmişdir. Həmin göstəricilər qruplaşdırılmış və müvafiq subindexlər işlənilməlidir. Eyni zamanda iqtisadi inkişafın inklüzivlik səviyyəsinin yüksəldilməsinə təsir edən amillər araşdırılmalıdır.

Perspektiv tədqiqatlarda inklüzivlik səviyyəsinin yüksəldilməsi üzrə tövsiyələr işlənilmələ və onun təhlükəsizliyinin təminini üçün tədbirlər müəyyənləşdirilməlidir. Bunlarla yanaşı inklüziv iqtisadiyyatın kiber təhlükəsizliyi istiqamətləri və texnologiyaları tədqiq edilməlidir. Eyni zamanda inklüziv rəqəmsal iqtisadiyyat sektorlarında informasiya təhlükəsizliyi üzrə müvafiq baza texnologiyaları konkretləşdirilməlidir.

Göstərilən aspektləri nəzərə almaqla iqtisadi inkişafın elmi-nəzəri əsaslarına yeni baxış işlənilməlidir. İnküsiv inkişaf problemləri üzrə tədqiqat işlərinin analizi nticəsində inklüziv cəmiyyət müvafiq əlverisi biznes mühiti yaradılmalıdır. Cəmiyyətin inklüziv inkişafında rəqəmsal innovasiya mühümüntin formallaşması məsələləri tədqiq edilməlidir. Ölkədə milli inklüziv inkişaf indeksinin formallaşdırılması üçün müasir iqtisadiyyatın inkişaf xüsusiyyətlərini nəzərə alan müvafiq metodologiya işlənilməlidir. İnküsivlik səviyyəsinin yüksəlməsinə təsir edən amillər araşdırılmalı və müvafiq tövsiyələr hazırlanmalıdır.

Tədqiqat prosesində sistemli yanaşma və təhlil metodlarından istifadə etməklə baxılan məsələlər bir-biri ilə uzlaşdırılmalıdır.

Iqtisadi inkişafın elmi-nəzəri əsaslarına yeni baxışların zəruriliyi və inkişaf etdirilməsi istiqamətləri

Artıq yaşadığımız müasir dövr qlobal maraqların, prioritetlərin bütün ölkələr tərafından qəbul olunmasına qəcilməz etmişdir. Məlum olan iqtisadi sistemlər və onların əsaslandığı iqtisadi nəzəriyyələr müasir dövrün tələblərinə heç də tam cavab verə bilmir [7, 8, 9]. Bu isə iqtisadiyyatın elmi-nəzəri əsaslarına yeni baxışı zərurətə çevirmişdir.

Hazırkı formalılmış içtimai fikra görə mövcud iqtisadi nəzəriyyələr bir çox iqtisadi prosesləri izah edə bilmir. Bu mənada iqtisadçı alim və mütəxəssislər 1970-ci illərdən başlayaraq iqtisad elminin (ekonomiks) gölcəyini müzakirə edirlər. Məsələ ondadır ki, bütün iqtisadi dərsliklər bəzən elə fərziyyələr və nəzəriyyələr üzərindən qurulmuşdur ki, onlar real həyatda yerinə yetirilə bilmir. Odur ki, iqtisad elminin miflərdən və illüziyalardan xilas etmək xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda elə iqtisadi proseslər və reallıqlar vardır ki, nəzəriyyələrdə bu məsələlərə baxılmır. 1991-2015-ci illərdə Beynəlxalq Valyuta Fondu (BVF) məlumatına görə kölgə

iqtisadiyyatının həcmi dünyanın 158 ölkəsi üzrə bütün iqtisadiyyatın 32%-ni təşkil etməsinə baxmayaraq həmin problem elmi-tədqiqata cəlb olunmamışdır. Tələb-təklif qanununun real proseslərə təsir edə bilməməsi, informasiya xarakterli əmtəənin qiymətinin subyektiv faktorlardan çox asılı olması, rəqəmsal məhsul və xidmətlərlə bağlı qiymətqeyma problemləri və s. kimi bir çox hallar da elmi cəhətdən normal izah oluna bilmir [10].

21-ci əsrin başlanğıcında baş verən global maliyyə-iqtisadi böhranın əsl səbəbini və ondan çıxış yollarını ənənəvi iqtisadi nəzəriyyələr göstərə bilmədi. İqtisad elminin müasirlilikdən geri qalması özünü daha çox bitkoin kriptovalyutاسının 2009-cu ildən başlayaraq yayılması prosesinin elmi şərhini vərə bilməməsində göstərdi. Ona görə də təsadüfi deyildir ki, bir çox elmi məktəblərin nümayəndələri ənənəvi iqtisadi nəzəriyyələri qəbul etmək istəmirler [11]. İqtisad elmi sanki baş vermiş hadisələrin əsaslandırılmış şəhri ilə məşğul olur. Baxmayaraq ki, ayrı-ayrı dövrlərdə uğurlu, dövrün talibi ilə səsləşən nəzəriyyələr də olmuşdu (Keynsçilik, monetarizm). Prinsipə böhranlardan sonra iqtisadi nəzəriyyələr ciddi inkişaf üçün stimul əldə edir. Ancaq 2007-2009-cu illərin global iqtisadi-maliyyə böhranı ciddi bir nəzəriyyəyə gətirib çıxarmadı.

Qeyd olunmalıdır ki, kapitalizmin yaranması ilə müştəqil elm sahəsi kimi formallaşmağa başlayan iqtisadiyyat elminin XIX əsrədə inkişafi marksizm, marjinalizm, neoklassik nəzəriyyələrlə, XX əsrədə isə keynsçilik, neoliberalizm, monetarizm, institusionalizm kimi iqtisadi nəzəriyyələrlə bağlı olsa da, son illərdəki iqtisadi proseslərin elmi şəhərini vermək kifayat qədər çatınlılaşmışdır.

Hazırkı dövrda mövcud nəzəriyyə və metodologiyaların çoxluğuna baxmayaraq, müasir dövrün İnformasiya iqtisadiyyati nəzəriyyəsinin, onun elmi-nəzəri əsaslarını və metodoloji problemlərini tam formalışmış hesab etmək olmaz. Araşdırırmalar təsdiq edir ki, İnformasiya iqtisadiyyatının formallaşmasının texnoloji, institusional, humanitar aspektlərin müvafiq inkişaf konsepsiyaları nəzəriyyələri işlənilməlidir [12]. İnformasiya və biliklərə əsaslanan yeni iqtisadiyyatın formallaşmasının elmi-texnoloji istiqamətləri tədqiq olunmalıdır. İnformasiya iqtisadiyyatın sektorial, funksional, regional formallaşması xüsusiyyətləri və inkişaf tendensiyaları metodoloji aspektlərin müyyən edilməlidir. IKT bazasında spesifik iqtisadi fəaliyyət sahələrinin inkişaf məsələləri araşdırılmalıdır. Yeni iqtisadi şəraitdə innovativ ticarət və ödəniş texnologiyalarının tətbiqi modelləri və mexanizmləri inkişaf etdirilməlidir [13].

Informasiya iqtisadiyyatının əsas bazası hesab olunan IKT sektorunun, yüksək texnologiyaların və elm-texnologiya tutumlu sahələrin inkişafını stimullaşdırın və tənzimləyən mövcud normativlər, mexanizmlər, qanunlar, metodikalar, konsepsiya və strategiyalar da müasir İnformasiya iqtisadiyyatının və onun sektorlarının institusional, elmi-nəzəri əsasları və metodoloji inkişaf bazası hesab oluna bilər [14].

Bunlara yanaş qeyd etmək zərürdir ki, informasiya iqtisadiyyatı nəzəriyyəsinin yenidən işlənməsinə, mövcud olan nəzəriyyələrin müasir tələblərə, problemlərə cavab verə bilməyən hissələrinin təkmilləşdirilməsinə ehtiyac yaranmışdır. "Yaşlı" inkişafa, inklüтивliyə, rəqəmsallaşmaya, bilik və texnoloji əsaslı sahibkarlıq normal şərait yaranan, cəmiyyətin formallaşmasına, həm indiki, həm də gələcək nəsillərin qayğısına qalan, dayanıqlı iqtisadiyyatın qurulmasına və həmin aspektlərə yaranan problemlərin həllinə yol göstərə bilən yeni iqtisadi nəzəriyyələr, konsepsiyalar, inkişaf proqramları və strategiyaları işlənilməlidir [15].

[16]-da da resurs əsaslı iqtisadiyyatın artıq nə praktiki, nə də nəzəri cəhətdən cəmiyyətin mövcud problemlərinə cavab verə bilmədiyi qeyd olunur. Çıxış yolu kimi dayanıqlı və inklüziv inkişaf konsepsiyasının işlənilməsi göstərilir. Dayanıqlı inkişaf balanslaşdırılmış şəkildə ekoloji, iqtisadi və sosial məqsədlərin qarşılıqlı əlaqədə olmaqla nəzəro alılmışdır. Bu haldə həm indiki, həm də gələcək nəsillərin hayatı tələbatları normal şəkildə yerinə yetirilmiş olur və cəmiyyətin ən əsaslı böyük ziddiyyətləri dövlət səviyyəsində həll olunur. Bu zaman unutmaq olmaz ki, yaşlı texnologiyaların tətbiqi nəticəsində alınan iqtisadi artım dayanıqlı inkişafın bir hissəsi olaraq tamamilə onu əvəz etmir. İnkluzyiv inkişaf konsepsiyasında qeyd olunur ki, qlobal iqtisadiyyatın vəziyyəti iqtisadi artımın dayanıqlığını və vətəndaşların rəfahını təminetmə qabiliyyəti ilə ölçülür. Yeni dövrə ölkələrin qlobal rəqabətqabiliyyətlilik indeksi sosial və ekoloji komponentləri də nəzərə almaqla formalasdırılır.

İnkluziv inkişaf problemləri üzrə tədqiqat işlərinin analizi

Cəmiyyətin və iqtisadiyyatın inkluziv inkişafının mövcud elmi-nəzəri əsasları və texnoloji xüsusiyyətləri 2019-cu ilin əvvəllərinə qədər yüksək səviyyəli elmi bazalara, xüsusun "Web of Science" bazasına daxil olan əsas elmi məqalələr əsasında təhlil olunmuşdur. [17]-də göstərilir ki, inkluziv inkişafçılar siyasi yanaşmalar əsasında iqtisadi artımla sosial aspektlərin sintezi kimi baxır. Ancaq inkluziv inkişafda ümumi dövlət siyasetinin sosial rifah, təbii eko sistem xidmətlərinin formallaşmasına, iqtisadi inkişafda maraqlı vətəndaşların iştirakına nail olmağa yönəndirilməsi kimi də baxmaq olar. [18]-də inkluziv inkişafda multidisiplinlar yanaşmalara önmə verilərək hesab olunur ki, sosial ekoloji inkluzivlik sosial-iqtisadi və təbii resurslara münasibətdə daha çox ədalətli hüquqi müdafiəyə fokuslanmalıdır.

[19]-da sosial mübarizə inkişafın mənbəyi kimi tədqiq olunur. [20]-də dayanıqlı inkişaf məqsədləri ilə inkluziv inkişafın qarşılıqlı əlaqələri şərh edilmişdir. [21]-da inkluziv inkişaf üçün strateji idarəetmənin əhəmiyyəti və onların əlaqələri şərh olunur. [22]-da robototexnika, avtomatlaşdırma, 3D-nəşr, nanotexnologiya, yeni materiallar kimi innovasiyaların əmək məhsuldarlığına ciddi təsir aspektləri araşdırılmışdır.

Bir çox tədqiqat işlərində inkluziv inkişafın regional aspektlərinə və problemlərinə baxılmışdır. [23]-da inkluziv yaşlı artım iqtisadi inkişafı, sosial ədaləti, ətraf mühitin mühafizəsini təmin edən dayanıqlı inkişaf vasitəsi kimi təqdim edilmişdir. Müəllif inkluziv yaşlı iqtisadi artıma təsir edən əsas faktorları araşdırılmışdır.

[24]-də Çinin 11 əyalət və şəhərində inkluziv artımın müxtəlif aspektlərdən ölçülməsi (yaşayış, potensial, inkişaf, azadlıq, imkanlar) üçün göstəricilər sistemi işlənilmişdir. [25] Çində inkişafın inkluziv strategiyasına və onun regionlardakı təsirinə həsr olunmuşdur. [26]-da göstərilir ki, müasir dövrdə inkluziv inkişaf hibrid sahə kimi kommersiya və qeyri-kommersiya təşkilatları arasında əməkdaşlıq üçün eksperimental platforma yaradır. [27]-də hesab olunur ki, zəruri proqnoz məlumatlarından istifadə innovasiya sistemlərinin daha çox inkluziv olmasına imkan yarada bilər. [28]-da BRİKS (Brazil, Russia, India, China, South Africa -BRICS) ölkələrində (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) inkluziv inkişafda innovasiyaların rolü və dövlət siyasetinin əsasları təhlil olunmuşdur. [29] Bolqarıstan, Xorvatiya, Estoniya, Macarıstan, Polşa, Rumınıya və s. kimi Mərkəzi və Şərqi Avropa ölkələrində inkluziv iqtisadi artım problemlərinə həsr olunmuşdur.

[30] mobil telefon vasitəsilə pullu xidmətlərin istifadəsinin inkluziv inkişafda müqayisəli təhlilinə həsr olunmuşdur. [31]-də Cənub-Şərqi Asiyada inkluziv innovasiyaların inkişafında regional koordinasiya mexanizmlərinin rolü araşdırılmış və onların təkmilləşdirilməsi üzrə bir sıra istiqamətlər göstərilmişdir.

Inkluziv inkişaf problemləri bir qayda olaraq həm ümumilikdə, həm də ayrı-ayrı sahələr və regionlar timsalında araşdırılır. Ukraynanın istehlak kooperasiyası sisteminin inkluziv aspektdə inkişafi məsələlərinə [32]-da baxılmışdır. [33]-də iqtisadi böhran şəraitində Ukrayna regionlarının inkluziv inkişafının dayanıqlılığı məsələləri təhlil olunmuşdur.

[34] Rusiyada inkluziv cəmiyyətin və iqtisadiyyatın formallaşmasında sənayenin inkişaf faktorlarını həsr olunmuşdur. İşdə ölkə sənayesinin inkişaf faktorlarının müəyyənləşdirilməsinin metodoloji istiqamətləri təklif olunmuşdur. Rusiyada inkluziv inkişaf indeksinin təhlilinə həsr olunan [35]-da göstərilir ki, bu cür inkişafın nəzəri əsaslarını həm xarici alımların işləri, həm də Dünya İqtisadi Forumunun, Beynəlxalq Bankın qiymətləndirmə metodları və tövsiyələri təşkil edir. Məqalədə vurğulanır ki, inkluziv inkişaf dünya ictimaiyyətinin, o cümlədən BMT-nin əsas prioritetlərindən biri hesab olunur. Bu sahə üzrə minlərlə alim, dövlət və vətəndaş təşkilatları məşğuldur. Ona görə də hesab etmək olar ki, ölkədə də inkluziv inkişaf üzrə milli strategiyanın yaradılması istiqamətində müvafiq addımlar atılmalıdır.

İnkluzivlik probleminin formalaşma mərhələləri

İnkluzivliyin yüksəldilməsi məsələsinin həlli mahiyyətə o demək deyildir ki, cəmiyyətdə varlılar öz sərvətlərini kasiblara paylamalıdır. Əsas məsələ odur ki, cəmiyyətin bütün üzvləri əmək fəaliyyəti ilə möşğül olmaq, firavan yaşaması üçün zəruri vəsaiti qazanmaq imkanına malik olmalıdır. Cəmiyyətdə inkluzivlik səviyyəsinin artması bir çox vacib sahələrdə bilavasitə inkluzivliyə diqqət yetirilməsinin nəticəsində baş verir.

İnkluziv cəmiyyət ideyası, əslinde heç də lap yeni bir nəzəri baxış deyildir. Belə ki, tarixən mövcud olmuş və hazırda da bir çox ictimai-siyasi hərəkatların və qurumların əsas ideyası, prinsipi olan V.I. Leninin sosializm və kommunizm ideyaları özündə bir çox inkluzivlik elementlərini əks etdirirdi. Belə ki, sosialist sisteminin əsas şüarı hesab olunan "hər kəsən qabiliyyətinə, hər kəsə əməyinə görə", eləcə də kommunizm şüarı olan "hər kəsən qabiliyyətinə, hər kəsə tələbatına görə" prinsiplərinin birinci hissəsinin, yəni "hər kəsin qabiliyyətinin" reallaşdırılması imkanları və mexanizmləri olmalıdır. Əvvəllər bu ideyalar utopik xarakter daşıyırı. Bu imkanlar yalnız son dövrlərdə, qlobal informasiya cəmiyyətinin formalaşması nəticəsində reallaşdırılmağa başlamışdır. Başqa bir siyasi-iqtisadi sistem olan sırf kapitalizm şəraitində isə İsləməyənin, işləyə bilməyənin yaşamağı, başqa sözə səzial müdafiə mexanizmləri mümkün olmaya bildir. Odur ki, hesab etmək olar ki, cəmiyyətin inkluziv inkişafını hər iki ictimai-siyasi-iqtisadi sistemin – həm kapitalizmin, həm də sosializmin müsbət xüsusiyyətlərindən və yeni dövrün innovativ texnologiyalarından bəhərlənməklə təmin etmək olar.

Tarixən insanlar yaratmış olduğu sərvəti toplayıb göləcək üçün saxlamaga çalışırlar. Onlar sabahki günde, göləcəyi təminatlı olmaq istayırlar. Sosial dövlət öz vətəndaşlarının maddi-mənəvi tələbatlarının tam dolğun və daimi olaraq ödənilməsinə çalışır. Sosial siyortə və sosial təminat sistemləri effektiv şəkildə elə formalasdırılır ki, vətəndaşlar daha azad, firavan, etibarlı şəkildə yaşasınlar. Ənənəvi kapitalizm dünyasına xas olan varlıların daha da varlanması, kasiblərin daha da kasibləşməsi prosesi müasir dünyada qəbulunmazdır. Cəmiyyət üzvlərinin maddi imkanlarına görə kəskin şəkildə qütblaşması yolverilməz haldır. Belə proseslərə qarşı qlobal miqyasda mübariza aparılır, mexanizmlər işlənilir. Müasir İnformasiya cəmiyyəti belə mexanizmlərin işlənilməsi üçün böyük imkanlara malikdir.

İnkluzivliyin yüksəldilməsi nəticə etibarı ilə sosial yük deyil, dəyər yaratmaq vasitəsidir. Bu proses dövlətlərin əlavə sosial yükü kimi deyil, yeni dövriyyəyə daxil edilməsi planlaşdırılan əmək resursu kimi, yeni məhsuldar rüvən kimi qiymətləndirilir. Bu mənada əhalinin imkansız təbaqasına sosial yük kimi yox, yeni dayar yaradan rüvən kimi baxılmalıdır. Çünkü tarixən başarıyyata misilsiz xidmətlər göstərən L.Bethoven, S.Hokin, F.Ruzvelt, L.Pontryagin, S.Stallone, K.Tsiolkovski, N.Ostrovski kimi dühələr olmuşdur. Onlar hamisə fiziki məhdudiyyətlərə malik olsalar da, elmə, mədəniyyətə, təhsilə, dövlətciliyə əvəzsiz xidmətlər göstərmisler. Onlar milyonlarla sağlam adəmin görə bilmədikləri işləri görmüş, yarada bilmədiklərini yaratmışlar.

İnkluzivlik səviyyəsinin qiymətləndirməsinin zəruriliyi

İnkluziv inkişaf səviyyəsinin ölçülüməsi üzrə kompleks göstərici təkcə iqtisadi artımı deyil, həmçinin onun dayanıqlığını, sosiallığını, texnolojilərini göstərməş olur. Bir çox hallarda bu cür indekslər əsasında ölkənin resurs ehtiyatlarından zəif istifadə olunduğu hallar aşkarə çıxır. Belə ki, ABŞ adəmباşına ÜDM-a görə 9-cu yerdə olmasına baxmayaraq inkluziv inkişaf indeksinə görə 23-cü yerdədir. Bu cü hallar bəzən tərsinə də olur. Başqa sözə inkluzivlik səviyyəsi hətta iqtisadi artımı üstələyir. Konkret olaraq inkişaf etməkdə olan ölkələr arasında inkluziv inkişafə görə 3-cü yerdə qərarlaşan Azərbaycan iqtisadi imkanlarına görə 26-ci yerdədir. Bu isə dövlətin hətta öz iqtisadi imkanlarından daha artıq dərəcədə sosial, ekoloji və digər strateji əhəmiyyət kəsb edən problemlərin həllinən qayğısına qaldığını göstərir.

Uzun illar cəmiyyət, dövlətin inkişaf göstəricisi ÜDM və adəmباşına düşən ÜDM hesab olunmuşdur. Artıq zaman dayışır, yeni prioritetlər meydana çıxır. Dövlətin iqtisadi gücü ilə yanışı onun sosiallığı, ekoloji durumu, davamlılığı, dayanıqlılığı da qiymətləndirilməlidir. Ona görə də

cəmiyyətin inkişaf səviyyəsi tək meyar üzrə yox multimeyarlar əsasında qiymətləndirilməlidir. Cəmiyyətdə iqtisadi inkişafla yanşı, sosial məsuliyyət məsələləri, vətəndaşların əməyə və iş yerlərinə münasibətləri, galirlərin ədalətli bölgüsü, resurslardan qənaatə istifadə texnologiyaları kimi məsələlər də araşdırılmalıdır. Sosial yönümlü effektiv idarəetməyə üstünlük verilməlidir. Cəmiyyətdə sosial razılıq mühiti formalşmalıdır. İnkluziv cəmiyyətdə inkluziv iqtisadiyyat olmalıdır. Cəmiyyət və iqtisadiyyat sosyal yönümlü yanaşmalar və texnologiyalar əsasında idarə olunmalıdır. Hər bir kəsin işləməsi, normal əmək haqqı alması üçün ilk növbədə onun fərdi əmək qabiliyyətinin reallaşdırılması istiqamətində müvafiq əmək alətləri, iş şəraiti, istehsal və xidmət sahələri yaradılmalıdır. Hər bir kəsin fiziki vəziyyətindən asılı olmayaq dəyər yaratmaq imkanı tanınmalı və reallaşdırılmalıdır. Bu haldə iqtisadiyyat da məhz həmin qrup insanların yaratdığı dəyər hesabına daha da inkişaf edəcəkdir.

Tarixən kapitalist cəmiyyəti üçün on böyük təhlükə ölkə sərvətinin, mülkiyyətinin müəyyən qrup insanların – biznesmenlərin, kapitalistlərin əlində toplanmasıdır. Müxtəlif aspektlərdə olsa da bu problem əksər ictimai-siyasi sistemlərdə özünü göstərir. Kapitalizmdən sosializmə keçid zamanı varlıların mülkiyyətinin milliləşdirilməsi hesabına hamı kasib olmaqla bərabərəldirildi. Kapitalizmdə da müəyyən qrup insanlar sərətlə varlanır, əksər hissə isə kasibləşir. Bunlar da bir daha təsdiq edir ki, məlum olan ictimai-siyasi sistemlərdə inkluziv məsələsi tam olaraq nəzərə alınır. Sonayə, postindustrial, informasiya, virtual, şəbəkə, internet, maliyyə, bilik tutumlu sahələr iqtisadiyyatın ayrı-ayrı aspektlərini xarakterizə edir. Ancaq bütövlükdə onun əsas prinsiplərini əks etdirmir, son məqsədini, sistem yaradıcı əlamatlarını, xüsusi vasitələrini, komponentlərini shata edə bilmir.

Təhlillər göstərir ki, cəmiyyətin inkluzivliyi ilə onun informasiyalışma səviyyəsi arasında sıx əlaqə vardır. Davos Dünya İqtisadi Forumunun inkluziv inkişaf indeksi ilə Beynəlxalq Telekommunikasiya İtifaqının (BTI) İnformasiya cəmiyyəti indeksi arasında birbaşa əlaqə mövcuddur. Bunu ayrı-ayrı dövrlərdə və ölkələrdə aparılmış hesablamalar da göstərir. Müvafiq indekslərin qarşılıqlı müqayisəli təhlili deyilənləri bir daha sübut edir.

Beynəlxalq iqtisadi təşkilatlarının inkluziv inkişaf indikatorları

BMT-nin “inkluziv inkişaf”la əlaqədar tövsiyələrinə müvafiq surətdə inkluziv iqtisadiyyat və inkluziv iqtisadi artım məsələləri Beynəlxalq Valyuta Fondu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilati, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi bir çox beynəlxalq iqtisadi təşkilatların əsas sənədlərində əks olunmuşdur. Bu problemlər onların əsas işçi orqanlarında dəfələrlə müzakirə edilmişdir [36]. Hazırda milli regional və beynəlxalq səviyyələrdə müvafiq sahələr üzrə qararlar inkluziv inkişaf indikatorları nəzərə alınmaqla qəbul olunur:

- BMT səviyyəsində (iqtisadi və ekoloji hesabatların uyğunluğu sistemi, insan potensialının inkişaf indeksi);
- İqtisadi Əməkdaşlıq Təşkilatı səviyyəsində (firavan həyat indeksi);
- Dünya İqtisadi Forumu (DİF) səviyyəsində (qlobal rəqabətlik indeksi, inkluziv inkişaf indeksi).

Bir çox ölkələrin milli strategiyaları dayanıqlı inkişaf üzrə razılaşdırılmış indikatorlara əsaslanaraq işlənilir. Hami üçün yaşıl iqtisadiyyatın yaradılması inkluziv iqtisadiyyat üçün əsaslı prinsip hesab edilir.

Ümumi Daxili Məhsulə alternativ kimi işlənilmiş İnkluziv İnkişaf İndeksi müasir dövrün siyaseti üçün ölkələrin iqtisadi inkişafını daha dəqiq ifadə edir. Beynəlxalq metodologiyaya görə, ölkə iqtisadiyyatları iki hissəyə ayırlar: – inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr. 2018-ci il məlumatları əsasında ölkələrin inkluzivlik cəhətdən fərdi qiymətləndirmələri sfetafor prinsipində (pis-qırmızı, orta-sarı, yaşıx-yaşıl) verilmişdir. ÜDM əvəzinə DİF-in tətbiq etdiyi inkluziv inkişaf indeksinin formalşaması üçün həmin ölkələr 2 qrupda ayrı-ayrılıqla rangaşdırılmışdır.

DİF-in işlədiyi beynəlxalq metodologiyaya müvafiq olaraq İnkluziv İnkişaf İndeksinin mahiyyəti 3 əsas altindəksdən ibarətdir [37]. Həmin altindəkslər isə digər 12 alt-indikator əsasında

formalaşır. 1-ci altindeks "Artım və İnkışaf", 2-ci altindeks "Inklüzivlik", 3-cü altindeks "Nasillərərə bərabərlik və dayanıqlılıq" adlarıdır. Onlar inkışaf etmiş və inkışaf etməkdə olan ölkələrin inklüzivlik reytingini formalaşdırır. Hesabatlardakı altindekslər adambaşına düşən ÜDM, əmək məhsuldarlığı, sağlam hayatı, məşğulluq, Cini əmsali, yoxsulluq dərəcəsi, xalis yiğimlər və s. kimi müxtəlif alt-indikatorlar əsasında formalaşdırılır.

"Artım və İnkışaf" altindeksi ölkə əhalisinin hayatı səviyyəsi göstəricilərindən olan adambaşına düşən ÜDM, əhalinin məşğulluğu, əmək məhsuldarlığı və s. əsasında hesablanır.

"İnküzivlik" altindeksi əhalinin təbəqələşmə səviyyəsi, yoxsulluq səviyyəsi, fərdi və ev təsərrüfatlarında gəlirlərin bölgüsü əsasında formalaşır.

DİF metodologiyasına görə, Cini əmsali alt indikatoru 0-dan 100-dək dəyişir. Cini əmsali 0 oludquda əhali arasındakı bərabərlik ən yüksək hesab olunur. 100 bal oludquda isə bərabərsizlik ən çox olmaq kimi qiymətləndirilir. Bu indeks fəndlər və ev təsərrüfatlarında çalışınar arasında gəlirlərin ədalətli formada bölünməsini bildirir.

Inklüziv İnkışaf İndeksinin üçüncü - "Dayanıqlılıq" altindeksinin əsasını dövlət borcu və asılılıq alt-indikatorları təşkil edirlər. Dövlət borcunun tərkibinə daxil olan müxtəlif öhdəliklərə depozitlər, istiqarətlər, kreditlər, siyortə aiddir. Asılılıq altgöstəricisi isə iqtisadi cəhətdən fəal əhali ilə qeyri-fəal əhalinin iqtisadiyyat töhfəsinin hesablanması əks etdirir. Bu altindeksin böyük olması əhali arasında iqtisadi cəhətdən qeyri-fəal əhalinin惆xluğunu göstərir. Başqa sözə, sosial təminat, sosial müdafiə və səhiyyə xərclərinin çox olmasına tələb edir, əlavə dəyər yaranmasına manfi cəhətdən təsir göstərir.

Inklüziv səviyyəsinin regional-sektorial aspektə qiyamətləndirilməsinin milli metodoloji əsasları

Cəmiyyətin, eləcə də iqtisadiyyatın inklüzivliyi dövlət tərəfindən daimi olaraq diqqətdə saxlanılan bir prosesdir. Onu tənzimləmək üçün müntəzəm olaraq qiymətləndirmək zəruridir. Qiymətləndirmə beynəlxalq, milli, regional və sektorial aspektlərdə ola bilər. Təklif olunur ki, müqayisəli qiymətləndirmələr zamanı ölkələr/dövlətlər DİF-in hesabında kimi iki yox, üç qrupa ayrılsın. Qiymətləndirmə ayrı-ayrılıqda aparılsın. Birinci qrupa ən çox inkışaf etmiş və böyük ÜDM-a malik ölkələr (30), ikinci qrupa orta inkışaf etmiş, üçüncü qrupa isə əzəf inkışaf etmiş ölkələr daxil edilsin. Milli inklüzivlik səviyyəsinin qiymətləndirilməsi isə bir neçə altsəviyyəyə və aspektədə həyata keçirilə bilər:

- I səviyyə – ümumdövlət, cəmiyyət və ya makro səviyyədə inklüzivlik;
- II səviyyə – regional və ya ayrı-ayrı şəhər və rayonların inklüzivliyi;
- III səviyyə – sahələrarası və ya sahə inklüzivliyi;
- IV səviyyə – özəl bölmədə, qeyri-dövlət strukturlarında inklüzivlik;
- V səviyyə – qeyri-dövlət və dövlət idarəetməsində inklüzivlik;
- VI səviyyə – mikro və ya müəssisələr, istehsal səviyyəsində inklüzivlik;
- VII səviyyə – evlərdə, ailələrdə fərdi inklüzivlik.

Ayri-ayrı hallarda bu səviyyələrə uyğun müxtəlif göstəricilər və rəsmi statistika mövcuddur. Ancaq onlar prosesi tam əhatə etmir və inklüzivliyin kompleks qiymətləndirilməsinə imkan yaratırlar. Ona görə də hər bir səviyyədə müasir iqtisadi siyaseti əks etdirən uyğun yekun subindeks və həmin subindeksi formalaşdırın altgöstəricilər və indikatorlardan ibarət yeni sistemin işlənilməsinə ehtiyac vardır. Bu istiqamətdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda araşdırılmalarla başlanılmışdır [38].

Ümumi qaydada milli səviyyədə inklüzivliyin qiymətləndirilməsinə təklif etdiyimiz metodoloji yanaşmamızın məhiyyəti aşağıdakı konseptual mərhələ, blok və alqoritma əsaslanmışdır.

1. I səviyyə növbəti II və III səviyyələrdə alınan qiymətləndirmələr nəticəsində formalaşdırılır.

2. II və III səviyyələrdəki inklüzivlik bir-birinə həm alternativ, həm də müstəqil olaraq müvafiq regional və ya sahə səviyyəsində qiymətləndirilir.

3. IV-VII səviyyələrdəki qiymatləndirmələr lokal əhəmiyyətli olaraq ayrı-ayrı təşkilatlar, müəssisələr, firmalar, şirkətlər, idarəetmə strukturları, evlər, təsərrüfatlar səviyyəsində hayata keçirilir. Eyni zamanda həmin səviyyələrdəki qiymatləndirmələr digər səviyyələr üçün ilkin informasiya bazası rolu oynayır.

4. IV-VII səviyyələrdəki qiymatləndirmələr rəsmi statistika, sorğu materialları, elmi-təcrübə araşdırmaşların nəticələri, müxtəlif strukturların daxili informasiya resurslarının emalı nəticələrinin əsasında hayata keçirilir. Burada baxılan, təhlil olunan göstəricilər situasiyadan asılı olaraq müxtəlif xarakterli və tərkibli ola bilər.

5. I səviyyədə cəmiyyətin, ölkənin, dövlətin Milli İnkluziv İñkişaf İndeksi (Mİİ) bir neçə istiqaməti əks etdirən altındekslərin funksiyası kimi təklif olunur (şəkil 1). İlkin variantda həmin funksiyaların xətti formada olması qəbul edilir. Başqa sözlə,

$$\text{Mİİ} = F(A\bar{I}, \bar{T}\bar{I}, \bar{Y}\bar{I}, SV, TV, HV) = a_1 \cdot A\bar{I} + a_2 \cdot \bar{T}\bar{I} + a_3 \cdot \bar{Y}\bar{I} + a_4 \cdot SV + a_5 \cdot TV + a_6 \cdot HV$$

6. Burada AI – iqtisadiyyatın ən mühüm göstəricilərini xarakterizə edən (P_{11} – ÜDM, P_{12} – əmək məhsuldarlığı və iqtisadi artımın səviyyəsi, P_{13} – inflasiya səviyyəsi, P_{14} – adambaşına ÜDM, P_{15} – adambaşına dövlət borcları, P_{16} – əsas kapitala qoyulan investisiyalar) “Dayanıqlı güclü iqtisadiyyat” subindeksidir.

$$A\bar{I} = F1(P_{11}, P_{12}, P_{13}, P_{14}, P_{15}, P_{16}) = F1(P_{11}, \dots, P_{16})$$

7. TI – İnformasiyalışma və İnformasiya Cəmiyyətinin (P_{21}), E-hökumətin və E-xidmətlərin (P_{22}), institutionallığın (P_{23}), innovasiya və innovativ mühitin (P_{24}), elm və təhsilin (P_{25}), bilik və texnologiyaların (P_{26}) tətbiqi və inkişaf səviyyəsini bildirən “Innovativ koqnitiv iqtisadiyyat” subindeksidir.

$$\bar{T}\bar{I} = F2(P_{21}, P_{22}, P_{23}, P_{24}, P_{25}, P_{26}) = F2(P_{21}, \dots, P_{26})$$

8. YI – iqtisadiyyatın yaşlılaşdırma səviyyəsini (P_{31}), cəmiyyətdə yaşlı təfəkkür və düşüncə tərzini (P_{32}), ekoloji investisiyaların həcmini (P_{33}), alternativ enerji mənbələrindən istifadə vəziyyətini (P_{34}), resurslardan qənaətli istifadə texnologiyalarının tətbiqini (P_{35}), təbii resurs potensialını (P_{36}) xarakteriza edən “Davamlı yaşlı iqtisadiyyat” subindeksidir.

$$\bar{Y}\bar{I} = F3(P_{31}, P_{32}, P_{33}, P_{34}, P_{35}, P_{36}) = F3(P_{31}, \dots, P_{36})$$

9. SV – cəmiyyətdə sosial müdafiə mexanizmlərinin effektiv tətbiqini (P_{41}), məhdud qabiliyyətli əhalinin cəmiyyətə integrasiyası – işləyə və təhsil ala bilməsini (P_{42}), maşğulluq və sosial siyortaları (P_{43}), işsizlik və yoxsulluq səviyyəsini (P_{44}), uşaqların yaşılı əhalinin maddi təminatlılığını (P_{45}), gəlirlərin ədalətli bölüşdürülməsi səviyyəsini (P_{46}) xarakterizə edən “Ədalətli sosial iqtisadiyyat” subindeksidir.

$$SV = F4(P_{41}, P_{42}, P_{43}, P_{44}, P_{45}, P_{46}) = F4(P_{41}, \dots, P_{46})$$


10. TV – cəmiyyət üzvlərinin orta uzunömürlüyünü (P_{51}), sağlamlıq səviyyəsini (P_{52}), müalicə ala bilmək imkanlarını (P_{53}), sahiyyənin inkişafına yönələn investisiyaları (P_{54}), sahiyyə infrastrukturunu və tibbi siyortanı (P_{55}), məhdud qabiliyyətli əhalinin maddi-mənəvi təminatlılıq səviyyəsini (P_{56}) bildirən “Təminatlı sağlam iqtisadiyyat” subindeksidir.

$$TV = F5(P_{51}, P_{52}, P_{53}, P_{54}, P_{55}, P_{56}) = F5(P_{51}, \dots, P_{56})$$

11. HV – milli azlıqlarla, xarici vətəndaşlara, qazinqıllara, köçkünlərə humanist münasibəti (P_{61}), real mühitdə fiziki məhdudiyyətli insanlara, onların cəmiyyətə fəal integrasiyasına tolerant münasibəti (P_{62}), bədii ədəbiyyat, incəsənat, mədəniyyət nümunələrində fiziki məhdudiyyətli insanlara münasibəti (P_{63}), onlayn mühitdə, o cümlədən sosial şəbəkələrdə, KİV-də fiziki məhdudiyyətli və sosial ehtiyaclı insanlara (pozitiv, negativ) münasibəti (P_{64}), fiziki məhdudiyyətli və sosial ehtiyaclı insanlara cəmiyyətin maddi köməkliyini (P_{65}), elm, texnologiya,

mədəniyyət və incəsənət sahəsində fiziki məhdudiyyətlə insanların təmsil olunma imkanlarının səviyyəsini (P_{66}) bildirən "Cəmiyyətin humanitar tolerantlığı" subindeksidir.

$$TV = F_6(P_{61}, P_{62}, P_{63}, P_{64}, P_{65}, P_{66}) = F_6(P_{61}, \dots, P_{66})$$



Şəkil 1. Milli iqtisadi inkısaşın inklüzivlik səviyyəsini formalasdırıran altindekslər və indikatorlar

12. a1, a2, a3, a4, a5, a6 – ilkin təhlillər zamanı qəbul edilən xətti funksiyaların dəyişənlərinin müvafiq əmsallarıdır. Sonrakı dəqiqləşdirmələr zamanı isə ekspert qiymətləndirmələri yoluyla müvafiq subindekslərin ümumi indeksə (MII) təsirinin çəki əmsalları kimi qəbul oluna bilər.

Burada hesab olunur ki, əmsalların ən kiçiyi 1-ə bərabərdir. Belə olduqda hesab etsək ki, hər bir subindeks [0, 100] aralığında dəyişə bilər, onda Mİİ də həmin aralıqda qiymət ələr və onu belə hesablamaq olar:

$$\text{Mİİ} = (a_1 \cdot A_1 + a_2 \cdot T_1 + a_3 \cdot Y_1 + a_4 \cdot SV + a_5 \cdot TV + a_6 \cdot HV) / (a_1 + a_2 + a_3 + a_4 + a_5 + a_6)$$

13. Beləliklə, hesab etmək olar ki, Mİİ-nin hesablanması ayrı-ayrılıqda subindekslərin qiymətlərindən asildir. Ona görə də hər bir suindeksin həm regional, həm də sektorial aspektdə hesablanması göstərmək üçün aşağıdakılardan qəbul etmək lazımdır.

$S_i (i = 1, 2, \dots, s)$ – i-ci ($i = \overline{1, s}$) sahə və ya sahələrarası sferanı ifadə edir.

$R_j (j = 1, 2, \dots, r)$ – j-cu ($j = \overline{1, r}$) regionu və ya regionlararası ərazini ifadə edir. Başqa sözlə hesab olunur ki, cəmiyyət, ölkə, iqtisadiyyat s sayıda $S_i (i = \overline{1, s})$ sahələrindən, r sayıda $j = \overline{1, r}$ R_j regional bölgümlərindən təşkil olunmuşdur.

14. Hesab edək ki: R_j – j-cu regionun inklüzivlik subindeksini ifadə edir.

$S_{i,j}$ – i-ci sahənin inklüzivlik subindeksini ifadə edir.

hr_j – j-cu regionun ölkə miqyasında xüsusi çəkisini ifadə edir: $0 \leq \sum_j hr_j \leq 1$

hs_i – i-ci sahənin ölkə miqyasında xüsusi çəkisini ifadə edir: $0 \leq \sum_i hs_i \leq 1$

15. Ayrı-ayrılıqda hr_j -in və hs_i -in minimal qiymətinin aldığı indeks nömrəsini belə təyin etmək olar:

$$\min_j hr_j = hr_{j_o}, j_o \in [1, r], \quad \min_i hs_i = hs_{i_o}, i_o \in [1, s]$$

Bundan sonra tapılan indeks nömrələrinə müvafiq olaraq yekun Mİİ-ni belə də hesablamaq mümkündür:

$$\text{Mİİ} = \frac{\sum_j hr_j}{\sum_j hr_{j_o}} \cdot R_{j_o} \quad \text{və ya} \quad \text{Mİİ} = \sum_i \frac{hs_i}{\sum_i hs_{i_o}} \cdot S_{i_o}$$

Hər bir halda subindekslərin hesablanması və qiymətləndirilməsi oxşar metodikalar və bir-biri ilə uzlaşan sosial-iqtisadi, ekoloji-texnoloji, tibbi-psixoloji göstəricilər əsasında həyata keçirilməlidir.

16. Bütün subindekslərin qiyməti [0, 100]-də dəyişdiyindən ilkin göstəricilər əsasında onların formalasdırılması yuxarıdakı prosedura oxşar qaydaya əsaslanır. Başqa sözlə subindeksi formalasdırılan indikatorlar müqayisə olunan ölkələrin məlumatlarına uyğun olaraq ranqlaşdırılır. Yəni hər bir ölkəyə müvafiq indikatorun qiyməti, bütün ölkələrin həmin indikator üzrə qiymətləri cəmına bölündür və alınan məlumat [0, 1] aralığında olduğundan onu 100-ə vurmaqla əvvəlki haldakı kimi [0, 100] parçasında müyyən etmək olur. Yəni ki, qəbul etdiyimiz kimi $P_{kl} \in [0, 100], (k = \overline{1, 6}, l = \overline{1, 6})$ k-ci subindeksi formalasdırılan l -ci indikator, b_{kl} isə həmin indikatorun ümumi indeksə təsirinin çəkisi olarsa və $b_{kl} \geq 1$ şərti ödənərsə, onda

$$F_k(P_{k1}, \dots, P_{k6}) = \frac{\sum_l b_{kl} \cdot P_{kl}}{\sum_l b_{kl}}$$

Əgər P_{kl}^n n-ci ölkəyə müvafiq ($n = \overline{1, N}$) R_{kl} göstəricisinin qiyməti olarsa həmin qiymətlər öz aralarındakı məlum məlumatlar əsasında ranqlaşdırıla bilər. Onda P_{kl} -ə qarşı normallaşdırılmış [0, 100]-də olan belə bir ədədi də (Q_{kl}^n) təyin etmək olar.

$$P_{kl}^n \rightarrow Q_{kl}^n = \frac{P_{kl}^n}{\sum_n P_{kl}^n} \cdot 100, \text{ göründüyü kimi } Q_{kl}^n \in [0,100]$$

17. Sl. və Rl. kimi regionlar və sahələr üzrə inklüzivlik alt indekslərinin (Sl., Rl.) qiyməti [0, 100]-da dəyişir və onların formallaşması da (hesablanması və ya müəyyənləşdirilməsi) yuxarıdakı qarda üzrə bir-birinə oxşar prosedurlar əsasında həyata keçirilir.

Perspektiv tədqiqatlarda MİL-nin hesablanmasında Rəqabətlilik subindeksi, İKT inkişaf subindeksi, Sahibkarlıq subindeksi, Biznes mühitin olverişliyi subindeksi, İnstitutsiyonallıq subindeksi, İnnovasiya subindeksi, Bilik subindeksi, Cini əmsali subindeksi kimi indikatorlardan istifadə etməklə inklüzivliyin qiymətləndirilməsində nəzərə alınan göstəricilərin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.

Azərbaycanda milli inklüziv inkişaf indeksinin formalasdırılması

DİF-in hesabına görə [37] Azərbaycan inklüziv inkişafı iqtisadiyyatına görə inkişaf etməkdə olan ölkələr sırasında 3-cü yerdə olmaqla müsbət beşillik trendlər xarakterizə olunur (cədvəl 1).

Azərbaycanda regional inkişafın inklüziv səviyyəsinin qiymətləndirilməsi elmi-praktik və idarəetmə aspektindən müümən əhəmiyyətə malikdir. Bunun üçün DİF tərəfindən təklif olunan qiymətləndirmə metodikasının realizasiyası bir neçə mərhələdən ibarətdir. İlk mərhələdə inklüzivliyin 3 blokda qruplaşdırılan iqtisadi, ekoloji və sosial komponentləri üzrə göstəricilər sistemi formalasdırılır. İkinci mərhələdə təklif olunan və ya seçilmiş regionlarda göstəricilər üzrə statistik informasiyalar toplanır. Növbəti hesablama mərhələsində regionların göstəricilər üzrə reytingləri (ən böyük qiymətə 1-ci yer, sonrakina 2-ci yer və s.) hesablanır. Regionun kompleks qiymətini almaq üçün göstəricilər üzrə müvafiq reyting balları cəmlənir. Alınmış yekun reytinglərə görə ranqlaşdırma aparılır - ən kiçik qiymətə ən yüksək yer verilir. Bu ranqlara uyğun olaraq müvafiq təhlillər aparılır və regionların müqayisəli şəkildə inklüzivliyi qiymətləndirilir.

Göstəricilər metodika üzrə iqtisadi göstəricilər blokuna daxildir: 1) adambaşına məcmu məhsul, 2) əmək məhsuldarlığı indeksi – bir işçiyə müəyyən zaman ərzində düşən məcmu məhsul, 3) əsas kapitalda investisiya payı, 4) məcmu məhsulda yüksək texnoloji və elmtutumlu məhsulların payı.

Sosial göstəricilər blokuna aiddir: 1) 15-70 yaşlarında olan əhalinin maşğulluq səviyyəsi, 2) gözlənilən orta ömrə uzunluğu, 3) adambaşına düşən aylıq gəlir, 4) 1000 nəfərə düşən demoqrafik yük əmsali.

Ekoloji göstəricilər blokuna daxildir: 1) bərpa olunan ekoloji resursların payı, 2) məcmu məhsulda ətraf mühitin mühafizəsi xərclərinin payı, 3) məcmu məhsul vahidinə düşən tullantıların intensivliyi, 4) elektrik enerjisi istehsalı.

Cədvəl 1.
Azərbaycan iqtisadiyyatının inklüziv inkişafının əsas indikatorları [37]

Nö	Göstəricinin adı	Qiyməti	Beşillik trend
1	Adambaşına ÜDM	11099	0,0
2	Əmək məhsuldarlığı	45832	0,0
3	Gözlənilən sağlam ölüm müddəti	63,4	2,4
4	Maşğulluq səviyyəsi	59,7	-0,3
5	Gəlirlər üzrə Cini indeksi	43,9	0,7
6	Yoxsulluq səviyyəsi	0,3	0,0
7	Zənginlik üzrə Cini indeksi	82,6	-10,5
8	Ev təsərrüfatı üzrə aylıq gəlir	17,1	-0,1
9	Təmiz yiğim göstəricisi	9,3	-3,2
10	Karbon tutumu	213,5	-13,8
11	Dövlət borcunun ÜDM-ə nisbatı	17,0	5,3
12	Demoqrafik yük əmsali	45,1	5,0

Qeyd olunmalıdır ki, ümumi daxili məhsul (ÜDM), milli gəlir (ÜMG) kimi makro göstəricilərlə xarakterizə olunan iqtisadi artım insanların yaşam tərzinə təsir göstərsə da, cəmiyyətdəki bərabərsizliyi, yoxsulluq səviyyəsini azalda bilmir. Ona görə də iqtisadi artım modeli inklüziv istiqamətdə inkişaf etdirilməzsa cəmiyyətin ən az təmin olunmuş 1 milyardlıq əhalisinin 10%-lik gəlirlə təmin olunmasına yüz illərlə vaxt lazımlı olacaqdır.

Azərbaycanda inklüzivlik səviyyəsinin yüksəlməsinə təsir edən amillər

2019-cu ildən başlayaraq Azərbaycanda cəmiyyətin inklüzivliyinin artırılması üçün əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi tədbirlər həyata keçirilir [39]. Əhalinin sosial müdafiə tədbirlərinin əhatə dairəsini daha da genişləndirmək məqsədilə hökumət səviyyəsində aşağıdakılardan yerinə yetirilməsi nəzərdə tutulur:

- yaşa görə sosial müavinət məbləğinin artırılması;
- sosial müavinət məbləğinin əllilik dərəcələrinə görə artırılması;
- sağlamlıq imkanları məhdud uşaqlara sosial müavinət məbləğinin artırılması;
- ailə başçısını itirməyə görə sosial müavinət məbləğinin artırılması;
- beşdən çox uşağı olan qadınlara sosial müavinət məbləğinin hər uşaq üçün artırılması;
- uşaqın anadan olmasına görə sosial müavinət məbləğinin artırılması;
- dəfn üçün ödənilən sosial müavinət məbləğinin artırılması;
- əllillərə və ya sağlamlıq imkanları məhdud şəxslərə qulluq üçün təqaüdün təsis edilməsi;
- müharibə veteranlarına təqaüdün təsis edilməsi;
- müharibə əllillərinin təqaüd məbləğinin artırılması;
- əmək qanunvericiliyinin sosiallığını (əlliərə, körpəli qadınlara, xəstələrə və s.qayğı) artırılması;
- şəhidlərə, hərbçilərə, qəçqın və məcburi köçkünlərə güzəştlərin tətbiq edilməsi;
- yoxsullara ünvanlı sosial yardımının artırılması;
- imkansızlırlar mənzillərinin verilməsi;
- subsidiyalıların, biznes-kreditlərin, fondların, qrantların artırılması;
- prezidentin güzəştli təqaüdlərinin artırılması;
- 30 min nəfərin ictimai işlərdə (əmək haqqı ilə) çalışması üçün iş yerlərinin yaradılması;
- çatın şəraitdə işləyənlərə güzəştlərin verilməsi;
- gəlir vergisindən azad olmalar;
- bəzi xəstələrin müalicəsinə kömək, bir çox xəstələrə pulsuz dərmanların verilməsi;
- gözənlənilməz təbiət hadisələrindən, yanğından zərər çəkənlərə dövlət güzəştlərinin edilməsi;
- hətta qanunların şamil oluna bilmədiyi bəzi məqamlarda əhalinin müəyyən sosial qruplarına borcların silinməsi, maddi köməklərin edilməsi və s.

Təqribən 3,5 milyon əhalisi dövlətin maliyyə yükü 2,0 mlrd.dollar olan 2019-cu ildəki sosial təşəbbüslerinin icrasından faydalana biləcəkdir. Bu, çox ciddi sosial paketin reallaşmasının mərkəzində Azərbaycan vətəndaşına göstərilən diqqət və qayğı dayanır. Ölkənin maliyyə ehtiyatları buna imkan verməmişdir. Aparılan islahatlar nticəsində ölkənin gəlirləri və bündən gəlirləri artırıqla əhaliyə göstərilən kömək də artmaqdadır. Bu kimi tədbirlər bütövlükdə cəmiyyətin inklüzivlik səviyyəsinə müsbət təsir edir və onu yüksəldir.

Azərbaycanda inkişafın inklüzivliyinin beynəlxalq qiymətləndirilməsi

DİF-in 2018-ci ildəki hesabatında nüfuzlu indeks sayılan “Inklüziv İnkışaf İndeksi”-nə görə Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında üçüncü yerdədir (Cədvəl 2).

İnklüziv indeks üzrə Azərbaycanın ilk üçlükdə qiymətləndirilməsi ölkədə əhalinin sosial vəziyyətinin digər ölkələrə nəzərən yaxşı olmasını və son illərdə həyata keçirilən sosial-iqtisadi islahatların uğurunu təsdiq edir.

Cədvəl 2.
Qabaqcıl ölkələrin İnklüziv İqtisadi İnkişaf indeksləri [38]

<i>Seçilmiş qrupda yer №-si</i>	<i>Qabaqcıl ölkə iqtisadiyyatları</i>	<i>III-nin seçilmiş qrupda qiyməti</i>	<i>Seçilmiş qrupda yer №-si</i>	<i>İnkişaf etməkdə olan ölkə iqtisadiyyatları</i>	<i>III-nin seçilmiş qrupda qiyməti</i>
1	Norveç	6.08	1	Litva	4.86
2	İslandiya	6.07	2	Macarıstan	4.74
3	Lüksemburq	6.07	3	Azərbaycan	4.69
4	İsveçrə	6.05	4	Latviya	4.67
5	Danimarka	5.81	5	Polşa	4.61
6	İsveç	5.76	6	Panama	4.54
7	Hollanda	5.61	7	Xorvatiya	4.48
8	İrlandiya	5.44	8	Uruqvay	4.46
9	Avstraliya	5.36	9	Çili	4.44
10	Avstriya	5.35	10	Ruminiya	4.43

"Artım və İnkişaf" subindeksi üzrə Azərbaycan insanlar arasında gölirlərin bölünməsi üzrə Cini əmsalna görə, hesabatda 28.6 balla qiymətləndirilib. Yoxsulluq üzrə indikator ölkə əhalisinin neçə faizinin 3 dollardan daha aşağı gəlir əldə etməsini göstərir. Azərbaycan bu hesabatda orta-yüksək gölirlər ölkələrə aid edilmişdir. Bu göstərici üzrə o, MDB ölkələrindən öndədir.

Dövlət borcunun ÜDM-ə nisbatına əsasən Azərbaycanın vəziyyəti hesabatda yüksək qiymətləndirilib. Azərbaycan bu göstəriciyə görə MDB və regionda liderdir. Ölkənin strateji valyuta ehtiyatları mövcuddur. Azərbaycanın iqtisadi cəhətdən fəal əhalisi məşğul və işsiz əhalinin ümumi sayıni əhatə edir. Beynəlxalq indeksdə 15-64 yaşlarında iqtisadi fəal əhalinin sayı və onun 100 nəfərə düşən hissəsi əsas götürülür.

Əhalinin neçə faizinin əmək qabiliyyətli olduğu və gəlir götürmək imkanına malik olduğunu bildirən asılılıq subindikatoruna görə, Azərbaycan 40.9% səviyyəsində qiymətləndirilmişdir. Reytinqdə Azərbaycan Latviya, Polşa, Xorvatiya, Ruminiya, Bolqaristan, Makedoniya kimi ölkələri 0.2-0.5%, qonşu Rusiyani 0.49%, Türkiyəni 0.43%, Gürcüstəni 0.7%, İranı 0.61%, Ermənistəni 1.03% qabaqlamışdır. İnklüziv indekslər üzrə aparılan təhlillər həm beynəlxalq, həm də ölkə səviyyəsində cəmiyyətin və iqtisadiyyatın inklüzivliyini bir daha təsdiqləyir.

İnklüzivliyin yüksəldilməsi texnologiyaları və tədbirləri

Cəmiyyətin inklüzivliyini yüksəltmək üçün müvafiq sahələri əhatə edən, inklüziv siyaseti reallaşdırılan inklüziv strateji konsepsiylar, layihələr, proqramlar həyata keçirilməlidir. Təhsilin distant və virtual formalarını, inklüziv elmi fəaliyyəti, vətəndaş elmi layihələrində iştiraketməni, səsio-texnoloji infrastrukturunu inkişaf etdirmək zəruriydür. E-elm, e-təhsil, e-dövlət, e-parlement, e-biznes, e-bank, e-kommersiya və s. kimi İKT platformaları cəmiyyət üzvlərinin istəkləri əsasında formalşmalıdır. Onlar informasiya və biliklər cəmiyyətinin zəruri komponentləri kimi qlobal dünya sistemləri ilə integrasiya olunmalıdır.

Cəmiyyətdə inklüziv əmək zərurəti müvafiq olaraq inklüziv əmək bazarı yaradır. İnklüziv idmanın (paralimpiadaların), müsəqənin, mədənliyyətin, təhsilin, səhiyyənin, hüququn inkişaf etdirilməsi cəmiyyətin inklüziv hüquqi əsaslarını formalasdırır və bütövlükdə cəmiyyətin, dövlətin inklüziv əsaslarını yaradır. Nəticə etibarı ilə inklüziv hökumət fəaliyyət göstərir, inklüziv cəmiyyət yaranır.

Aparıcı mütəxəssislərin (Kastels və digərləri) şəbəkə cəmiyyətləri, virtual cəmiyyətlər və dövlətlər konsepsiyasını dəstəkləyərək hesab edirdilər ki, virtual məskəndə hamı bir-biri ilə qoşuş olduğundan, düşmən münasibətdə olanlar da hər bir məskəndən ola bilər. Ona görə də virtual məskəndə, onlayn platformada dövlətin necə idarə olunması ciddi əhəmiyyət kəsb edir. Bu zaman faktiki olaraq e-dövlət konsepsiyası e-milli dövlət konsepsiyasına çevirilir. E-dövlətin yeni keyfiyyətlərə malik olan e-vətəndaşlıq formallaşır. Yeni şəraitdə həm real, həm də virtual imkanları nəzərə almaqla yeni milli təhsil sistemi qurulmalıdır. Beynəlxalq hüquq sistemi yeni mexanizmlər əsasında formalşmalıdır. Siyasi idarəetmə yeni texnologiyalara əsaslanmaqla (e-səsvermə) onlayn platformada həyata keçirilməlidir.

IKT vasitəsilə effektivliyini artırın kommunikasiya və kommunikativ mühit inklüziyivlik səviyyəsinin yüksəldilməsinə böyük imkanlar yaradır. Mobil telefon, kompüter, veb-saytlar və s. yeni tipli iş alətləri kimi zamandan və məskəndən asılı olmayaraq yeni mahsuldar qüvvə formasında çıxış edir. Onlар yeni döyrin yaranmasına gətirir və iqtisadi inkişafə dəstək verir. Bu prosesdə məhdud fiziki qabiliyyətli işçi qüvvələri önməli rol oynaya bilir. Belə hallar getdiyəkə kütləvilişərək ümumi xarakter alır və dünya əmək bazarından ayrıca iştirakçıya çevirilir. Əlbəttə bu cür hallar əvvəllər mümkin deyildi. Bu problem yalnız IKT-ya və innovativ texnologiyalara əsaslanan inforasiya və bilməklər cəmiyyəti şəraitində öz müsbət həllini tapa bilardı.

Qlobal miqyasda tətbiq olunan "Öşaların Interneti" (The Internet of things - IoT), Cloud computing, softkomputing, bigdata texnologiyaları, IV sənaye inqilabı komponentləri cəmiyyətdə vətəndaşların birgə fəaliyyətinə, inklüziyivlik səviyyəsinin artırmasına əlavə imkanlar yaradacaqdır.

Ölkədə aparılan dövlət idarəetməsi siyasetinə inklüziyiv aspektidə dəstək vermək üçün müvafiq sahələrdə multidisiplinər araşdırılmalar aparılmışdır. Beynəlxalq qiymətləndirmələrlə yanaşı regional, milli və lokal qiymətləndirmələrlə də həyata keçirilməlidir. Statistik göstəriciləri təkmilləşdirməklə cəmiyyətin müxtəlif sahələrində inklüziyivinin formalşama səviyyəsinə hesablaşmamə olar. E-dövlətin inklüziyiv ideyalara əsaslanan seqmentini yaratmaq olar. İqtisadiyyatın inklüziyivlinin təmİN olunması problemlərinə aşkarlaşmaq və həlli yollarını tapmaq lazımdır. Bu istiqamətdə beynəlxalq təcrübələr arasında rəqəmli tətbiqlər təqdim olunmalıdır. Məhdud imkanlı insanların üçün inklüziyiv vasitələr artırılmalıdır. İnküziyiv psixiologiya inkişaf etdirilməlidir. Eşitməsi, görməsi, hərəkəti çətin olanlar üçün mövcud IKT vasitələri təkmilləşdirilməli və yenilər də işlənilməlidir. Standartlaşmış işarə (lal-kar) dili, smart əsa-navigatörələr, qulaqcıqlar, öziyieriyən kolyaskalar və s. kimi vasitələr zəruri sayıda istehsal edilməli və onların texniki-texnoloji imkanları sürətli inkişaf etdirilməlidir.

Cəmiyyətdə inklüziyiv maarifləndirmə və təbliğat işlərinin daha səmərəli formalarda həyata keçirilməsi üçün fiziki məhdudiyyətli insanlarla dövlət idarəetmə orqanları arasında kommunikasiya mühiti formalşdırılmalıdır. Standartlaşmış işarə dili (lal-kar) qəbul olunmaqla, digər linqvistik problemlərin həlli yolları araşdırılmalıdır. İnsanların fiziki məhdudiyyətini asas tutaraq onu kinaya və istehza obyektiyinə çevirmək pis nəticələrə səbəb ola bilər. Bu cür halları gülüs predmetinən keçirən vasitələr aradan qaldırılmalıdır. İdman sahəsində paralimpiadaların keçirilməsi kimi riyaziyyat, fizika, kimya və s. sahələrində də inklüziyiv olimpiadaların təşkili cəmiyyətin saflaşmasında və inkişafında əhəmiyyətli rol oynaya bilər.

İnformasiya cəmiyyəti inklüziyivin yüksəldilməsinin effektiv platforması kimi

Inklüziyivin yüksəldilməsində inforasiya cəmiyyəti çoxlu imkanlara malikdir. E-dövlət inklüziyivin artırılmasında əvəzsiz xidmətlər göstərə bilər. Onun formalşadığı cəmiyyətdə istehsalın inkişafı məsələləri sənaye cəmiyyətindəki kimi deyildir. Maddi məhsulların istehsalı sahəsində birləşdirilmiş böyük döyərlərin yaradılması, çoxlu qazancların olduğunu təsdiq etdirir. Amma inforasiya cəmiyyətində qeyri-maddi istehsal sahəsində asanlıqla milyardərə çevriləbiləcək məsələlər var. Məsələn, Bill Qeytsin, Google, Facebook, Twitter, You Tube, amazon.com kimi nağış şirkətlərinin sahiblərinin müqayisəsi dediklərimizə səbətdür. Bunlar həm də inklüziyivin yüksəldilməsi vasitələri kimi çox böyük əhəmiyyətə malikdirlər. Yeni formalşan inforasiya mühitində kapitalizm prinsipləri

daha da sərtləşir. Böyük kapitallar az sayıda adamın əlində toplanır. Cəmiyyətdə sosial ədalətsizlik üçün münbit şərait yetisişir. Ona görə də informasiya cəmiyyətinin inkişafı inklüziv ideyalara əsaslanmalı, əhalinin geniş təbəqələrini əhatə etməlidir.

Hesab etsək ki, dünyanın 7 milyard əhalisi taxminən hər 2 ildən bir PC, noutbuk, telefon, program təminatını dayışmaya məcburdur və yeni antivirus, antispam programları almağa məhkumdur, onda aydın olar ki, bütün dünya əhalisi bir qrup şirkətdən asılı olacaqdır. Belə hal isə heç də arzuolunan deyildir. Sənaye cəmiyyətində belə miqyasda hiper bazar formalaşın bilməzdi.

Vaxtilə təşkilat menecerləri, şirkət rəhbərləri informasiya qitilindən əziyyət çəkirədə, indi əksinə informasiya bolluğundan yaranan çatınlıklar mövcuddur. Qərar qəbul etmə prosesi informasiyanın ifrat bolluğu şəraitində getdikcə çatınlaşır. Ona görə də e-dövlət mühitində Big data analitikası texnologiyaları tətbiq olunmaqdadır. Əksər böyük idarəetmə strukturlarında Data mərkəzlər, situasiya və informasiya mərkəzləri yaradılmışdır. Qərarların qəbulu prosesində müasir koqnitiv texnologiyalar, sünü intellekt vasitələri tətbiq olunur. Dronlardan, özü idarə olunan nəqliyyat vasitələrindən istifadə cəmiyyətin inklüzivlilik səviyyəsinin yüksəldilməsinə potensial imkanlar yaradır.

Nəticə

İqtisad elminin, o cümlədən informasiya və biliklər iqtisadiyyatı sektorlarının qarşılaşduğu kritik vəziyyətdən çıxış yollarından biri iqtisadiyyatda multidisiplinər tədqiqatlarının aparılmasıdır. Oxşar və ya ayrı-ayrı iqtisadi nəzəriyyələrin ortaq olan hissələrinin tapılması, onların sintez edilməsi inkişaf istiqamətlərindən biri ola bilər. Daha doğrusu ineqə olunmuş iqtisadi nəzəriyyələr reallığına dəha yaxın nəticələrin alınmasına gətirə bilər. Bu isə dəha çox cəmiyyətin və iqtisadiyyatın inklüzivliyindən asılıdır.

Müasir dövrün cəmiyyəti və ona uyğun iqtisadiyyat inklüzivlilik səviyyəsinin yüksəldilməsi istiqamətində inkişaf etdirilməlidir. İnkluzivlik səviyyəsinin tənzimlənməsi üçün qiymətləndirmələr aparılmalı və təhlillər edilməlidir. Müvafiq analiz indikatorları və metodikaları işlənilməlidir. İnkluzivlik səviyyəsinə təsir edən amillər kompleks şəkildə araşdırılmalıdır. İnkluzivlik səviyyəsinə təsir edən innovativ texnologiyalar daha geniş tətbiq olunmalıdır. İnkluziv ölkə iqtisadiyyatının maddi-mənəvi resurslarının, texnologiyalarının, sistemlərinin təhlükəsizliyinə yalnız sistemli yanaşma əsasında nail olmaq olar. Burada həm qanunvericilik aspektində inzibati mexanizmlərdən, həm təşkilatı effektiv tədbirlərdən, həm də müvafiq müasir texniki vasitə və texnologiyalardan kompleks şəkildə istifadə olunmalıdır.

Beynəlxalq təşkilatların təklif etdikləri metodologiya əsasında həyata keçirilən qiymətləndirmələr nə qədər əhəmiyyətli olsa da, onlar real iqtisadi prosesləri tam əks etdirə bilmir. Ona görə də iqtisadiyyatın və cəmiyyətin müxtəlif aspektlərini, inkişaf xüsusiyyətlərini nəzərə almaqla müxtəlif metodologiyaların işlənilməsi zəruridir. Gələcək tədqiqatlarda məqalədə təklif olunan metodologiya əsasında müvafiq kompüter modellərinin işlənilməsi və onun real beynəlxalq statistika əsasında reallaşdırılması planlaşdırılır. Ölkə miqyasında təklif olunan istiqamətlərdə müvafiq araşdırımaların aparılması və tədbirlərin həyata keçirilməsi cəmiyyətin inklüzivlilik səviyyəsinin yüksəldilməsində böyük potensialların aşkarılmasına şərait yaradacaqdır.

Ödəbiyyat

1. "Azərbaycan - 2020: Gələcəyə Baxış" inkişaf Konsepsiysi. Bakı, 29 dekabr 2012-ci, <http://www.president.az>
2. Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya, <http://www.president.az>.
3. Jonasson C., Lauring J., Guttormsen D. Inclusive management in international organizations: How does it affect local and expatriate academics? // Personnel review, 2018, vol.47, is. 2, pp.458-473.
4. Симакова Л.Д., Казимирский М. Экономическая устойчивость стран большой G20 и инклузивный рост // Инновации и инвестиции, 2018, №6, с. 94-97.

5. Besarion M., Ponomareva S., Ugnich E. E-learning in higher inclusive education: needs, opportunities and limitations // International journal of educational management, 2019, vol.33, is. 3, pp.424-437.
6. Borner K., Rouse W.B., Trunfio P. et al. Forecasting innovations in science, technology, and education // Proceedings of the national academy of sciences of the United States of America, 2018, vol.115, is. 50, pp.12573-12581.
7. Григорьев Л. Азербайджан: Ресурсная модель экономического роста. Бюллетень о текущих тенденциях мировой экономики // Аналитический центр при правительстве РФ, 2018, выпуск №39, с.1-16.
8. Mazur A., Kubai O. Scientific-methodological and practical principles of regional economic systemsintegration // Baltic journal of economic studies, 2019, vol.5, is. 2, pp.117-123.
9. Pasinetti L.L. Causality and interdependence in econometric analysis and in economic theory // Structural change and economic dynamics, 2019, vol.49, pp. 357-363.
10. Lytyinen K., Yoo Y., Boland R.J. Digital product innovation within four classes of innovation networks // Information systems journal, 2016, vol.26, is. 1, pp.47-75.
11. Папава В. О кризисе в экономической науке и путях выхода из него // Экономика Украины, 2018, №10, с.32-52.
12. Alguliyev R.M., Aliyev A.G., Abbasova V.A. The study of formation characteristics and development tendencies of international information and knowledge economy // Review of knowledge economy, 2017, vol.4, No.1, pp.7-14.
13. Sipior J.C. ICT for global competitiveness and economic growth in emerging economies // Information systems management, 2017, vol.34, is. 4, pp.303-303.
14. Zaytsev A.G., Plakhova L.V., Legostaeva S.A. et al. Establishment of information economy under the influence of scientific and technical progress: New challenges and possibilities / 5th national scientific and practical conference on perspectives on the use of new information and communication technology (ICT) in the modern economy. Russia, 2018. Book Series: Advances in intelligent systems and computing, vol.726, pp.3-10.
15. Вишняков М.А. От концепции устойчивого развития к инклюзивному зеленому росту // Экономика и предпринимательство, 2018, № 6(95), с.149-156.
16. Лясковская Е.А., Григорьева К.А. Рейтинг инклюзивного развития макрорегионов Российской Федерации // Вестник ЮУрГУ. Серия Экономика и менеджмент, 2018, т. 12, №2, с. 45-54.
17. Pouw N., Gupta J. Inclusive development: a multi-disciplinary approach // Current opinion in environmental sustainability, 2017, vol.24, pp.104-108.
18. Gupta J., Pouw N. Towards a trans-disciplinary conceptualization of inclusive development // Current opinion in environmental sustainability, 2017, vol. 24, pp.96-103.
19. Haugen H.M. Social struggle - for inclusive development and avoiding violent conflict? // Forum for development studies, 2018, vol. 45, is. 1, pp.143-165.
20. Gupta J., Vegelin C. Sustainable development goals and inclusive development // International environmental agreements-politics law and economics, 2016, vol.16, issue 3, pp.433-448.
21. Pouw Nicky R.M., Bruijne Ad. Strategic governance for inclusive development introduction // European journal of development research, 2015, vol. 27, is. 4, pp.481-487.
22. Frank P. Managing technological change for inclusive growth // Cambridge journal of economics 2018, pp.1-9.
23. Songping Z., Azhong Ye. Does foreign direct investment improve inclusive green growth? Empirical evidence from China // Economies, 2018, vol.6, 44, <http://www.mdpi.com/journal/economies>.
24. Caizhi S., Ling L., Yanting T. Measuring the inclusive growth of China's coastal regions // Sustainability, 2018, vol.10, Article Number: 2863, pp.1-15.
25. Dai E. China's inclusive development strategy and its effect on regional disparity // Journal of chinese economic and business studies. 2016, vol.14, issue 3, pp.263-278.

26. Aoyama Y., Parthasarathy B. When both the state and market fail: inclusive development and social innovation in India // Area development and policy, 2018, vol.3, issue 3, pp.330-348.
27. Andersen A.D., Andersen P.D. Foresighting for inclusive development // Technological forecasting and social change, 2017, vol.119, pp.227-236.
28. Daniels C.U., Ustyuzhantseva O., Yao W. Innovation for inclusive development, public policy support and triple helix: perspectives from BRICS // African journal of science technology innovation & development, 2017, vol.9, issue 5, Special Issue: SI, pp.513-527.
29. Cichowicz E., Rollnik-Sadowska E. Inclusive growth in CEE countries as a determinant of sustainable development // Sustainability, 2018, 10, 3973, pp.1-23.
30. Simplice A., Ndemaze A. The comparative exploration of mobile money services in inclusive development // International journal of social economics, 2018, vol.45, issue 1, pp.124-139.
31. Boon-Kwee N., Kanagasundram T., Chan-Yuan W. et al. Innovation for inclusive development in Southeast Asia: the roles of regional coordination mechanisms // Pacific review, 2016, vol.29, issue 4, pp. 573-602.
32. Kartseva V.V., Remnova L.M. Conceptual bases of financial controlling in the Ukrainian system of consumer cooperatives in the context of the inclusive development paradigm // Scientific bulletin of Polissia, 2017, issue 3, pp.113-118.
33. Bogolib T. Ensuring smart, sustainable, inclusive development of the regions of Ukraine in the conditions of structural crisis // Baltic journal of economic studies, 2016, vol.2, issue 3, pp.10-16.
34. Черкасов В.В., Жданов Д.А. Инклюзивное развитие России: факторы промышленного роста // Экономические науки, 2018, №7(164), с.35-40.
35. Sharafutdinov R., Gerasimov V., Akhmetshin E., et al. Inclusive development index in Russia: analysis, methods, possibility of application // National academy of managerial staff of culture and arts herald, 2018, is. 2, pp.1-4.
36. International Monetary Fund (IMF), <http://www.imf.org/external/index.htm>
37. The Inclusive Development Index 2018, World economic forum-2018, <http://www.weforum.org>
38. Əliyev Ə.Q. İqtisadi inkişafın inklüzivlik səviyyəsinin yüksəldilməsində İKT və onun təhlükəsizliyi problemləri / "İnformasiya təhlükəsizliyinin aktual multidisiplinlar elmi-praktiki problemləri" IV respublika konfransı, Bakı, 14 dekabr 2018, s.185-189.
39. Əlliiliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu, <http://www.president.az/articles/29521>.

УДК 004:330.1

Алгулиев Расим М.¹, Алиев Аловсат Г.²

^{1,2}Институт Информационных Технологий НАНА, Баку, Азербайджан

¹r.alguliev@gmail.com, ²alovsat_qaraca@mail.ru

Особенности инклюзивности экономического развития и методологические основы оценки уровня его формирования

Комплексный анализ современного периода показывает, что существуют некоторые противоречия в динамике развития общества и экономики и ее оценке. Эти противоречия требуют внимания к более важным сферам жизни общества. Представленная работа также является анализом особенностей инклюзивности экономического развития, оценкой уровня его формирования и исследованием методологических проблем его повышения. В статье объясняются важность и особенности всестороннего развития общества и экономики в контексте новых тенденций и направлений их развития. Обоснована необходимость формирования нового взгляда на научно-теоретическую базу для оценки экономического развития. В этом направлении были проанализированы существующие исследования по инклюзивному развитию. Предложена система многоуровневых индикаторов и субиндексов, характеризующих инклюзивное развитие общества. На основе комплексного

подхода к системе индикаторов статистическая информация, доступная на микроуровне, а также показатели, которые не включены в отчеты напрямую, были включены. Были рассмотрены вопросы оценки уровня формирования инклюзивного общества и экономики на национальном и международном уровнях. Было уделено внимание формированию национального индекса инклюзивного развития и международной оценки инклюзивности развития в Азербайджане. В результате исследований была обяснена методологическая основа для оценки уровня инклюзивности и разработана методология. С помощью этого метода, который значительно отличается с точки зрения охвата от рекомендуемых на международном уровне методологий, уровень инклюзивности общества и экономики может быть вычислен более эффективно. Были упомянуты факторы, влияющие на повышение уровня инклюзивности экономического развития, и даны некоторые рекомендации. Учет этих рекомендаций может привести к более интенсивному развитию экономики страны.

Ключевые слова: инклюзивность экономического развития, экономический рост, индекс и уровень инклюзивности, индикаторы инклюзивности, оценка инклюзивности, проблемы инклюзивности.

Rasim M. Alguliyev¹, Alovsat G. Aliyev²

^{1,2}Institute of Information Technology of ANAS, Baku, Azerbaijan

r.alguliyev@gmail.com, ²alovsat_qaraca@mail.ru

Inclusiveness features of economic development and methodological bases for the evaluation of its formation level

A complex analysis of the modern period shows that there are some contradictions in the dynamics of the development of society and economy and its assessment. These contradictions require focusing on more important areas of the life of society. The presented work also analyzes the inclusiveness features of economic development, evaluates its formation level and studies the methodological problems of its growth. The article explains the importance and features of the comprehensive development of the society and economy in the context of new trends and its development areas. The need for a new look at the scientific and theoretical basis of economic development for its evaluation is justified. In this regard, existing studies on the inclusive development are analyzed. A system of multi-level indicators and sub-indices characterizing the inclusive development of society is proposed. Based on a complex approach to the indicator system, the statistical information available at the micro level, as well as the indicators that are indirectly included in the reports are added. The evaluation issues of the formation level of an inclusive society and economy at the national and international levels are viewed. Attention was paid to the formation of a national inclusive development index and an international assessment of inclusive development in Azerbaijan. As a result of the research, the methodological basis for the evaluation of the level of inclusiveness is explained and a methodology is developed. Using this method, which significantly differs in terms of coverage from the internationally recommended methodologies, the level of inclusiveness of the society and economy can be calculated more efficiently. The factors affecting the increase of inclusiveness level of the economic development are stated, and some recommendations are put forward. Taking these recommendations into account can lead to the development of the country's economy.

Keywords: inclusiveness of economic development, economic growth, inclusiveness level and index, indicators of inclusiveness, assessment of inclusiveness, problems of inclusiveness.